



Vürgün Əyyub

Dosent, Xəzər Universitetinin  
Azərbaycan dilinin və  
ədəbiyyatının departamentinin  
mədiri

## HÜSEYN CAVİDİN “ÖKSÜZ ƏNVƏR” ŞEİRİ

Doqquz yaşında zəki, uslu bir çocuq: Ənvar...  
Sınıfda təm iki ildir, birincilikdə onun  
Şərəflü bir adı var; daima müəllimlər  
Sevərdilər onu. Lakin o şimdə pəkyorğun.

O imdi çox mütləkkir... cahanda işte onun  
Həyatı, nəcəsi, ümmidi tək bir annəsi var.  
Fəqət o, belki üç ay var ki, xəsta, giryənlərin  
Nezərlərile üzər binevayı leyli nahar.

Zavallı annesi səndülükə yavrucuq yanıyor,  
Yəmb da qovruluyor; on böyük düşüncələri  
Yərmişki matəni güldürmək üzrə aldadır,  
Fəqət qadın etmiş, onda yox həyat astı.

Çocuq davam ediyor dərsə hər sabah; lakin  
Nə səylitirəsa müəllim, o bir şey anlamıyor.  
Dalib, dalib gediyor, dərs üçün, vəzifə üçün,  
Toqat yeyirsə də biçarə susmuş, ağlamıyor.

Sekiz gün oldu ki, artıq xəber yox Ənverden,  
O şimdə dərsə davam etməyib, qadıncağazın  
Qoşar mezarına öksüzce ağlar, inlerken

Gelincə xatira mazı, düşüb qalır bayığın.  
Sorət sınıfda müəllim o kiməsiz çocuğu,  
Qızar da söylənərək hər gün arqasında onun;  
“Aman, nəsil yaramaz! Bax, bu həftə keçdi daxi  
Nə bir xəber, nə bir iz var? Demək o bir çapqın...”

Yarınki gün o soluq çöhrə pürmələli təbə,  
Sınıfda erzi-vilçud etdi. Dərse başlanaraq  
Müəllim ekşى, çatıq yüzə pürtabı qəzəb,  
Görünce Ənveri, qaldırdı:  
- Eyi Çocuq, bana baq!  
Son, işte hənki cəhənməndə, söylə, nərdə idin?  
Düşümə, söylə!  
- Əfandım, sey...  
- Ah, dəmi yaramaz!  
Nasıl da baq dalrıyır, sanki tilkidir qurnazı..  
Çocuq cığazda cavab: iştə bir stikuti-hazın...  
Gözündə dal galanır ince bir bahar buludu,  
O həp baqıb duruyor, yoxdur onda hiylə və suç...  
Stikuta qarşı müəllim qəzeble bir, iki, üç  
Toqatlayınca, çocuq birçə kerre hisqirdi:  
“Aman, vay, anneciymə!..”, sonra qəzz club getdi;  
Bu səs sınıfda olan cümlə qəlbini titretdi.

### Şeirlərin mövzusu, məzmunu və ideyası

Azərbaycan romantizm cərəyanının en tanınmış və sevilən nümayəndəsi Hüseyin Cavid ədəbiyyatımızda sohne əsərləri ilə yanaşı həm də lirik-filosofi şeirlər müəllifi kimi tanınmaqdadır. Bu şeirlərin əksəriyyətində Cavidin hələ İstanbulda təhsil aldığı illarda yaradıcılıqları ilə ya-xından tanış olduğu yeni Osmanlı ədəbiyyatının təsiri duyulur. Xüsusən “Servəti-filim” əsərlərin təsiri ilə onun poeziyasında menzum həkayeş-

li, sosial mövzular və məzmun qəbərməğə başlayır. “Öksüz Ənver” da bu təsir altında yazılmış şeirdir.

Doqquz yaşında olan Ənver məktəbdə müəllimlərin sevimlisidir, dərslerində birincidir. Onun yalmazca anası vardır. Ancaq üç aydır ki, anası xəstədir. Ənvarın bütün fikri xəstə anasının yanında olduğundan müəllimlərinin dediklərdən bir şey anlamır, “dalib gediyor”, şillə yese de,

susub ağlamır. Artıq sekiz gün olur ki, Ənver məktəbə gəlmir, vəfat etmiş anasının mezarı başında ağlayıb analı günlərini xatırlayınca bayığın hala gelir. Sınıfda bütün burlardan xəbərsiz müəllim onu soruşur, qızlar arkasında dedi-qodu edirlər. Sabah gün məktəbə galanda müəllim qəzəb içinde və turşumlu bir üzle ondan "hənsi cəhennəmədə" olduğunu soruşur. Ənverden aydın bir cavab almayan müəllim onu şilleleyir. Şeir uşağın "vay amaciyim" deyərək huşunu itirməsələ sona çatır. Əsəri şərti olaraq dörd hissəyə ayıra bilerik: a) Ənverin tanışlıq. Şair uşaqın bacanqlarından, məktəbdə sevimli şagird olmasından səhəbet açmaqla oxucunu onunla temas edir və ona qarşı bir rəğbat hissi oyadır; b) Ənverin anasının xəstə olması və məktəbli uşaqın xəstə anaya münasibəti; c) anasının ölməsindən sonra Ənverin keçirdiyi hallar və dərse gəlməməsi, məktəbdə

ona olan münasibət; ç) məktəbə gəldikdən sonra müəllimin ona qarşı davranışları və Ənverin düşdürüylər vəziyyət.

Her bir hissədə məzmun sadə, yiğcam bir şəkilde anladılmışdır. Şeir bütünlükde romantizmin, o cümlədən Cavidin hümənizm ideyasını aks etdirir. Azərbaycan romantizmini Avropa romantizmindən fərqləndirən en üstün cəhəti bu şeirde görə bilsək. Azərbaycan romantikləri Avropa romantizmindəki məşhur "bəşəri kədər" i ümumiyyətdən çıxarıraq ona konkret məzmun aplayırdılar. Məzələ, kəməksiz, yardımə ehtiyacı olan insanların həyatından yazımaq Azərbaycan romantizminin vətəndaşlıq və sosial istiqamətini nüseyyənləşdirirdi. "Öksüz Ənver" də məhz bu hümənizm ideyası, məzələmə acımaq, inəkənə məhabət və qayğı göstərmək ideyası əsasında yazılmışdır.

### Bir müqayisə...

Sədə oxucumun məlumatı olsun deyə bildirək ki, Türkiye ədəbiyyatında "Servetifilm"lər arasında şair kimi çox da tanınmayıan İsmayıllı Səfərəm da "Öksüz Əhməd" adlı bir əsəri vardır. Səfərin əsərində göstərilir ki, dul bir qadın zəngin bir evde xidmetçi olaraq işə dözelir. Qadına maaş verilir, evəzində öztürül və yetim uşaqının yeyib içməsi bu evdəndir. Körpə Əhməd uşaq olmasına baxmayaq hər zaman döyüllür, strafçılarından daima pia sözələr, təhqirler eşidir. Bunları gören ana bir il içinde qəhrəndən xəstəalanır və ölürlər. Ev sahibləri anasının cenazəsinə Əhmədə göstərmək istəyirlər ki, uşaq anasından ötrü darixib strafçıları narahət etməsin. Lakin Əhməd anasının üzünü görək "istəməm" deyib qaçır.

Diqqət edilsə, hər iki şeir ad etibarilə benzədir, hər ikisi mənzum hekayə tarzında yazılmışdır, hər ikisində dul bir qadının və yetim uşaqın taleyindən səhəbet açılır. Hər iki şeirde anasının ölməsi və uşaqın yetim, kəməksiz qalması, strafçıların onlara münasibəti əsərlərin fakt, hadisə materialını və kompoziyasiyının qurulmasını təşkil edir. Lakin demək olmaz ki, Cavidin şeiri tamamilə Səfərinin kopyasıdır. Əsərdə müsəyyən fərqlər də nazara çarpır. Fərqli cəhətlər budur ki, I. Səfərinin qəhrəmanı Əhmədin yaşı haqqında şeirde bir şey deyilmir. Belli olan odur ki, o hələ oyuncuqlıyla oynayır. Cavidin qəhrəmanı

Ənver isə doqquz yaşındadır, məktəblidir, çalışqandır, az-çox heyatdan baş çıxanır. Qehremənmə bir məktəbli olaraq tanıtması, simfin birincisi olmasına vurgulanması bir tərəfdən Cavid romantizminin məarifçilik təbəbiyində irəli galmışdır, digər tərəfdən Ənverin xarakterini açmağa, oxucuda ona rəğbet oyadaraq mərhemət ideyasının daha qabarıq canlanmasına xidmat etmişdir.

I. Səfərin əsərində ana bir evdə qulluqçu olaraq çalışır, oğluna olan münasibəti görüb qəhrəndən xəstəalanır və ölürlər. Cavid isə Ənverin anasının məşgəliyyəti, nəden xəstəalanması haqqında məlumat və ya her haneci bir işərə vermır. Səfərin əsərində ananın övladına olan münasibəti haqqında söz açılsa da, uşaq anasına bağlılığı haqqında bir detal belə yoxdur. Öksinə, uşaq anasının meyitini görünce, "istəməm" deyə qorxub qaçır. Caviddə isə tam öksinədir. Ananın övladına münasibəti barede bir söz deyilməsə də, Ənverin anasına olan bağlılığı, sevgisi aydın və təsirli bir şəkilde canlandırılmışdır. Cavidin qəhrəmanının "heyati, nəşesi, təmmidi" tək anasıdır, "anəsi səndikcə yavruçuq yaniyor, yanub da qovruluyor." Əhməddən fərqli olaraq Ənver hər gün anasının mazarına baş çəkir, onu sevgi ilə yad edir. Fikrimcə, uşaq obrazının qabarıq işıqlandırılmasında Cavid daha usta hərəkət etmişdir. Çünkü əsərin qəhrəmanı Ans deyil, Ənverdir.

Əhməd ve Ənverin adları benzer olduğu kimi, tələpleri de oxşardır. Hər iki uşaq döyülfür, təzyiqlərə məruz qalır. Əhməd evdəki davranışlarına görə ev sahibləri, Ənvar isə məktəbə getmədiyinə görə müəllimi tərəfindən döyülfür. Ca-

vidde uşağın döyülməsi daha konkret və inandırıcı əsaslandırılmışdır. Səfənni ecerinin başlangıcı bir qədər anlaşılmaz təsir bağışlayır, Cavid isə əsl həkayəçi ustahı ilə mövzuya daxil olur.

### Şeirin sənətkarlıq xüsusiyyətləri

“Öksüz Ənver”in bir çox misraları, xüsus ilə ilk dörd misrası tamamilə nəşr cümlələridir. Burada şeirə məxsus bədii ifadə və təsvir vasitələri, mecazlar, şeir ahengi yoxdur. Hətta şair sözləri qafiyələndirmək üçün misra daxiliində cümlələri qırılmışdır. Bir cümlə digər misranın ortasında bitmişdir.

Şeirin dili əsasən sade və anlaşıqlıdır. Ərəb-fars sözlərinən ibarət tərkiblər az bir şəkildə müraciət edilmişdir. Sadəcə, tamamilə Osmanlı ələsinin və orfoqrafiyasının təsiri altında yazılmışdır. O dövrde debde olan “pek”, “iştə”, “çocuq”, “anno”, “imdi”, “tokat” kimi sözlərdən bolluca istifadə olunmuşdur. “Gözündə dalğanır ince bir bahar buludu” kimi sadə və aydın bir mecazdan istifadə Ənverin ruh halını, ağlar gözlerini dəqiq ifadə etdi bilmüşdür.

Nəsre məxsus təhlükə və realistik bir təsvir təsliyi seçən Cavid özülmənin romantik mövqeyini qabartmadan sade və konkret bir həyat hədiyyəsini qələmə almaqla oxucuda məhamət duyğusu oyandırmağa çalışmışdır. Bu mövzuda yazdığı digər şeirlərdəki çağrış, ittiham, felsefi təmumlaşdırıcı məlumat “Öksüz Ənver”də yoxdur. Məsələn, “Məzəhmələr üçün” şeiri ilk misrasından son misrasına qədər məzəlumun, əsirin həlinə yanmaq, onlara el tutmaq barede çağrışdır. “Kiçik sərsəri” da isə yetim, kimsesiz uşaqın həyatını təsvir edən şair sonunda bütün fəlsəfi ümumiyyətə xitab olaraq sessləşən fəlsəfi ümumiyyətdən istifadə etmişdir.

*Haqqə varmaq, pərəstiş etmək üçün  
Ucalır bir tərəfdə məbadılər...  
Daş, çəmən, haqq rızası naməmkün...  
Aldanır, aldanır zəvallı başarı:*

“Öksüz Ənver”də adını çəkdiyimiz şeirlərə olduğu kimi şair mövqeyinin açıq ifadəsi olmasa da, umutmayaq ki, Cavid realist bir se-

netkar deyildi və öz “mən”ini gizlədə bilməzdi. Odur ki, aynı-ayrı ifadələrdən (zəki, uslu çocuq, binevə, biçarə, yoxdur onda hiyla və suç və s.) şairin mövqeyi, kimin tərəfində olduğu (duygusuz, həssas olmayan müəllimin, yoxsa məzəlum, yetim çocuğun tərəfində olması) aydın görünür.

Uşaqın kədərli həli, qayğıya, təsəlliyyə məhəttac durumu ilə müəllimin duyğusuzluğu, qəzəbə bir təzad şəklində verilmişdir ki, bu da vəziyyətin faciəviliyini daha da artırır.

Əsərdəki insan obrazları ana, uşaq, müəllim və məktəbli qızlardır. Şair Ənveri ağıllı, intizamlı, dərsə, biliyə qiymət veren, duygulu bir uşaq olaraq təsvir etmişdir. Şeirə giriş hesab olunacaq ilk cümlələr Ənveri oxucuya tamidir. Ana haqqında elava heç bir məlumat yoxdur. Şairin təhlükəsindən anlaşıılır ki, o, xəstədir və dünyasını dəyişmişdir. Müəllim isə zələm, duyğusuz bir insan olaraq qarşımıza çıxır. İlk üç obraz konkret şəxsləri ifadə edir, məktəbilər ümumi şəkildə təsvir edilmişdir. Onların yalmızca sözleri verilmişdir. Burada Ənverin sinif yoldaşlarının ona minnasibətdəki psixologizm, fərdilik açılmayışdır. Bu da əslinde dramatik bir olayın təsvirindəki dramatikliyi azaltmışdır. Cavid nə zamanın, nə də məkanın üzərində dayanmamış, qohremanlarının zahiri görkəminin, paltalarının, əşyaların təsvirinə yer verməmişdir. Təbii ki, bu da səyənilik və dekorativlik, görümlülük baxımından şeirə zərər gətirmiştir.

Cavidin başqa lirik şeirlərində rastlaşdırılmış bədiilik, yüksək sənətkarlıq “Öksüz Ənver”də nəzərə çarpacaq darəcədə deyildir, məzmun isə bəsidiir. Şeiri sevdiren ondakı hiss-həyecan və mərhemət duyğusudur. Böyük romantikimizin istedadını bütün qüdrətılı göstərəbilməsə də, “Öksüz Ənver” Cavid yaradıcılığının bir faktı kimi, Cavid hñumanızının bədii akisi olaraq diqqətçəkicidir.